

YENİ AZƏRBAYCAN

<http://www.yenizerbaycan.com>



Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına diqqət daha da artıb

Cari il oktyabrin 11-də Quba rayonunda meyvəçilik istiqamətli daha bir müəssisə - "Qubaekoqar" Məhdud Məsuliyyətli Cəmiyyətinin sutkada 4 ton findiq və 2 ton quru meyva istehsalı üçün 100 ton meyvə istehsalı işə salınıb



(əvvəli ötən sayımızda)

Kürdəmir rayonunda cari ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artaraq 295 milyon 350 min 800 manat təşkil edib. Məhsul buraxılışının 71,2 faizi istehsal sahələrinin, o cümlədən 50,9 faizi kənd təsərrüfatının payına düşüb. Rayonda 28 hektaradək sahədə istixana təsərrüfatları yaradılıb, bu təsərrüfatlarda yetişdirilən 650 tondan çox xiyar və pomidorun bir hissəsi isə ixrac edilib.

Rayonda eləcə də nar yiğimina başlanıb və bağlardan qısa vaxtda 18 min 431 ton məhsul dərilib. Yiğilan məhsulun əsas hissəsi xarici bazarlara, xüsusilə Rusiya və Baltık ölkələrinə yola salınır. Bölgədə kənd təsərrüfatının bitkiçilik sahəsində bağılılıq məhsullarının istehsalı xüsusi çəkiyə malikdir və nar əsas ixrac mehsullarından biri kimi sahibkarların böyük əhəmiyyət verdikləri məhsuldur. Təsadüfi deyildir ki, artıq nar bağlarının sahəsi 3422 hektara çatıb. Bu, meyve bağlarının 86 faizini təşkil edir. Siğırlı, Karrar, Axtaçı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində narçılıq əsas gelir gətirən məşhuriyyət sahəsinə çevrilib. Son illər nar bağlarının intensiv əsasında salınmasına daha çox üstünlük verilir. Mövcud bağların 1500 hektarı və ya 44 faizi məhz bu əsasında salınıb. Bu cür bağlardan daha çox və keyfiyyətli məhsul götürülür.

Kənd təsərrüfatı mehsulları istehsalını ilbəl artıraraq ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələr verən təsərrüfatlardan biri de Füzuli rayonunda fəaliyyət göstərən "Mil-Qarabağ LTD" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2006-ci ildə yaradılan təsərrüfatda üzüm, nar bağları salınıb, eyni zamanda, pambıq, şəkər çuqunduru və taxıl istehsal edilir. 400 hektar ərazisi olan təsərrüfatın 98 hektarı rəsədini üzüm bağı, 4 hektarını isə nar bağlı təşkil edir. Əsasən texniki üzüm sortlarının becərildiyi bağda istehsal olunan məhsul şərab emalı məssisələrinə verilir. Artıq təsərrüfatda üzüm yiğimi başa çatıb və 500 ton mehsul istehsal edilib.

Hazırda nar bağlarında məhsul yiğimi davam edir. Göyçaydan getirilərək əkilən nar ağaclarının meyvesi görünüşüne və dadına görə heç də məşhur Göyçay narından geri qalmır. Bu il bağdan 20 tondan artıq məhsul istehsal ediləcəyi gözlənilir. Yiğilan meyvelər həm bazarlarda satışa çıxırlar, həm də emal məssisələrinə verilir.

Qəbələ rayonunun üzümçülük təsərrüfatlarında məhsul yiğimi davam edir. Fermerlər indiyədək üzüm plantasiyalarından 1800 ton məhsul tədarük ediblər. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Programı"na uyğun olaraq, son illər Qəbələ rayonunda bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxsler tərəfindən ardıcıl işlər görülür. Təkcə son iki ilde fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda rayonda 421 hektar barverən üzüm bağlı mövcuddur.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, bağılılıq da inkişaf etdirilir, ixrac yönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində "Aqropat" MMC tərəfindən intensiv meyve bağlarının salınmasına da məqsəd

xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.

İntensiv bağ salınarkən İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərin tövsiyələri nəzərə alınıb, rayonun besillik iqlim şəraitini nəzərdən keçirilib. Araşdırımlar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldalar torpaqların mövcud olduğu qənaətinə gelinib.

Fevral ayında 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şəftalı tingləri müasir texnologiyalar əsasında əkililər. Müqaviləyə əsasən, tinglərin alındığı şirkətlər beş il ərzində ağaclarla nəzarət edəcəklər. Bu meyve tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 il-dən sonra isə ən yüksək məhsuldarlığı çıtar. Yaxşı qulluq olunarsa, her hektardan 10 ton təmizlənmiş badam, 40 ton şəftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Bu il əkilməsinə baxmayaq, artıq meyve ağacları ilk barını verib.

Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkililər. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollara çinqıl tökürlər hamarlanıb.

Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə, sonra isə bağa verilir.

Bağda ağacların suvarılması mərkəzədir. Bağı suvarma sistemi olmaqla, damlama əsaslı ilə həyata keçirilir.

Hazırda meyve bağında ağaclarla payız qulluğu olunur. Agronom Asif Zeynalov deyib ki, bağda yaşıl budama işləri ilə yanaşı, ağaclarla forma verilməsinə xüsusi diqqət yetirilir. Meyvə ağaçına forma verilməsində əsas məqsəd onu barvermə dövrüne keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdır. Bunun üçün ağacların budaları əyilərək, ləntə qarğılara bağlanır. Ağacların suvarılmasının damcı əsaslı ilə həyata keçirilməsi isə onların inkişafını və məhsuldarlığını artırır.

Tərtər rayonunda yaradılan intensiv bağılılıq təsərrüfatında 30 nefer daimi, 150 nefer isə mövsümi işlər cəlb olunub. Hazırda bağın genişləndirilməsi davam edir. 40 hektarda meyve bağının salınması üçün beton dırəklər basdırılır.

Gələcəkdə məhsulun yiğilması üçün plastik qablar istehsal edilməsi və soyundan anbarın inşası da nəzərdə tutulur.

Qeyd edək ki, meyvəçiliyin bir qolu olan tingciliyin inkişafına da ölkəmizdə son dövrlərdə xüsusi diqqət ayrırlar. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Quba-dakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriysi ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində əməkliyət 5 milyon ədəd tumul və çeyirdəkli meyve tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriysi yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxlərinin qarşısını böyük ölçüdə alacaq. Bununla yanaşı, həzirdə bir sıra fərdi sahibkarlarla özəl biotexnologiya laboratoriyanın yaradıl-

ması istiqamətində də danışçılar aparılır. 3-4 beş mərkəz qurularsa, Azərbaycana ting idxlərinin qarşısını tam almaq mümkün olacaq.

Laboratoriyaada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriya adakı iqlim otağında mikroklonal çoxaltma əsaslı tətbiq edilmək məxtəlif bitkilər yetişdirilir. Bu əsasla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal əsasla çoxaldılmasını mənimsiyiblər. Yaxın gələcəkdə Belaruslu və türkiyəli mütəxəssislər birgə əməkdaşlıq sayesində findiq, qoz və başqa meyvələrin də yeni əsasla artırılmasına başlanılaq.

Biotexnologiya laboratoriyasının beynəlxalq standartlara cavab verən avtomatik işçiləndirme, suvarma, havalandırma sistemləri ilə təmin edilmiş istixanası da quraşdırılıb. Qarşısındaki iki-üç il ərzində isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda gen mühəndisliyi sahəsində mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bunun üçün bitkilərin molekulyar pasportları hazırlanmalı, yəni seleksiya metodları tətbiq olunmalıdır.

Ümumiyyətlə, Azərbaycanda meyvəçilikdə əsas problemlərdən biri də modern tingciliyin zəif inkişaf etməsidir. Ölkəmizdə il ərzində 2 milyondan çox klasik ting istehsal olunur. Bu tinglər müasir təleblərə tam cavab vermir. 2016-cı ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingcilik təsərrüfatında calaqaltıları xaricdən (əsasən Türkiyədən) gətirilmək ilə 700 minə yaxın modern ting istehsal edilir. Bu tinglərin əsas üstünlüyü ondadır ki, köhnə əsasla becərilən tinglərdən də tez məhsul verməyə başlayır. Məsələn, əvvəller gilas ağacı əkildikdən 7-8 il sonra bar verirdi, modern tinglər dördüncü il məhsula düşür. Bundan başqa, institutdakı tingciliyin təsərrüfatına "garnim" adlanan yeni növ calaqaltılar gətirilib ki, bu da badam, şəftalı, ərik tinglərini yetişdirmək üçün çox əlverişlidir.

Ümumiyyətlə, Azərbaycanda meyvəçilikdə əsas problemlərdən biri də modern tingciliyin zəif inkişaf etməsidir. Ölkəmizdə il ərzində 2 milyondan çox klasik ting istehsal olunur. Bu tinglər müasir təleblərə tam cavab vermir. 2016-cı ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingcilik təsərrüfatında calaqaltıları xaricdən (əsasən Türkiyədən) gətirilmək ilə 700 minə yaxın modern ting istehsal edilir. Bu tinglərin əsas üstünlüyü ondadır ki, köhnə əsasla becərilən tinglərdən də tez məhsul verməyə başlayır. Məsələn, əvvəller gilas ağacı əkildikdən 7-8 il sonra bar verirdi, modern tinglər dördüncü il məhsula düşür. Bundan başqa, institutdakı tingciliyin təsərrüfatına "garnim" adlanan yeni növ calaqaltılar gətirilib ki, bu da badam, şəftalı, ərik tinglərini yetişdirmək üçün çox əlverişlidir.

Qeyd olunmalıdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ilde fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sisteminde fəaliyyət göstərən elmi-tədqiqat məssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma əsaslı ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingcilik kompleksi tikilib. Əsas vəzifələri bitki genofondun toplanması, saxlanması və seleksiyada istifadə olunması, dəha məhsuldar yeni meyve sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyve bağları salınıb. Almanıyanın Meyvə və Bitkilərin Seleksiya Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin "Meosis" Elmi-Tədqiqat Şirkəti, İspaniyanın "Viveros-veron" Tingcilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin "Anxoy" Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan "Luare" Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də institutun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

Pərviz SADAYOĞLU

İndeks: 671
Lisenziya: N-B
Tiraj: 60

"Kapital Bank"ın Nəriman h/h - 3308001944390 kod - 200093
VÖEN - 1500480

Təsisçi:
Yeni Azərbaycan Partiyası

Baş redaktor:

Hikmət BABAOĞLU

www.yenizerbaycan.com

mail@yenizerbaycan.com

Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyov - 66

Telefonlar:

598-37-76, 498-82-21

498-81-24, 498-19-84

ma